

Konsulluq şöbəindən yeni məhdudiyətlərlə bağlı vacib məlumat

28 dekabr 2020-ci il

1. Yaponiya Milli Təhlükəsizlik Şurasının 1 aprel 2020-ci il tarixli iclasında "Sərhəd Nəzarətinin Gücləndirilməsi üçün Yeni Tədbirlər" qətnaməsi qəbul edilmişdir. Bu qətnamə xarici ölkələrdə koronavirusun daha da yayılması fonunda qəbul edilmiş və infeksiyanın daha da yayılmasının qarşısını almaq üçün digər ölkələr tərəfindən görülən tədbirlərlə birlikdə sərhəd nəzarətinin gücləndirilməsi tədbirləri daxil olmaqla proaktiv tədbirlər görməyi hədəfləyir.

2. Yaponiyanın Milli Təhlükəsizlik Şurası tərəfində verilən qərara əsasən qəbul edilmiş VİZA MƏHDUDİYYƏTLƏRİ 3 aprel 2020-ci il tarixində saat 0:00-dan etibarən qüvvəyə minir (30 avqust 2020-ci il tarixində, başqa bir qərar qəbul edilmiş, və bunun əsasında məhdudiyətlərin müddəti 31 avqust tarixindən qeyri-müəyyən bir müddətə uzadılmışdır).

(1) Yaponiya Səfirliyi tərəfindən 2 aprel 2020-ci il tarixinə (qeyd olunan tarix daxil olmaqla) qədər təqdim edilmiş bütün birdəfəli və çoxdəfəli vizalar 3 aprel 2020-ci il tarixindən etibarən və məhdudiyətlər aradan qaldırılana kimi dayandırılır.

3. **26 dekabr 2020-ci il tarixində** Yaponiyanın Milli Təhlükəsizlik Şurasının İclasında "Sərhəd Nəzarətinin Gücləndirilməsi üçün yeni qərarlar" qəbul edilmiş və bu səbəbdən 4-cü bənd yenilənmişdir.

(1) **28 dekabr 2020-ci il tarixi 00:00-dan 31 yanvar 2021-ci ilə qədər vizaya sənəd qəbulu dayandırılır (日本人の配偶者等, 「永住者の配偶者等」, 「定住者の配偶者等」, 「医療」, 「教育」, 「教授」 statusu olan və ya «1584» işarəli Sertifikat sahibləri istisna olmaqla). Başqa statuslu uzunmüddətli vizaya olan müraciətlərə baxılmayacaq.**

(2) **2020-ci il 1 oktyabrdan 27 dekabra** qədər verilmiş vizalar **3 yanvar 2021-ci il tarixi 23:59-a kimi** etibarlı hesab edilir (aşağıda qeyd edilmiş 5 və 6-cı bəndlər icra olunarsa). **4 yanvar 2021-ci il tarixi 00:00-dan etibarən 1 oktyabr 2020-ci ilə qədər** təqdim olunmuş vizalarla ölkəyə giriş ək etməyə imkan olmayacaq ((3)-cü bənddə qeyd edilmiş şəxslər 4 yanvar 2021-ci ildən sonra belə ölkəyə giriş edə biləcəklər).

(3) 4 yanvar 2021-ci il tarixindən sonra uzunmüddətli yaşama icazəsi (在留資格) əldə etmiş xarici vətəndaşlar və yenidən giriş icazəsi (re-entry permit) əldə etmiş şəxslər Yaponiyaya giriş edə biləcəklər.

4. 28 dekabr 2020-ci il tarixindən aşağıdakılar etibarsız hesab edilir!

Yaponiyanın Milli Təhlükəsizlik Şurasının 25 sentyabr 2020-ci il tarixli qərarına əsasən 1 oktyabr 2020-ci il tarixindən etibarən aşağıda qeyd olunmuş kateqoriyalar üzrə xarici vətəndaşlarının Yaponiyaya səfər etməsinə icazə verilir:

(1) "Yaponiyada fəaliyyət statusunu təyin edən sertifikat" (Certificate of Eligibility) əldə etmiş şəxslər. 1 Oktyabr 2019-cu ildən sonra təqdim edilmiş sertifikatların müddəti uzadılır.

(2) Yaponiyaya qısa müddətli işgüzar səfər, mədəniyyət və ya idman mübadiləsi üçün səyahət edən vətəndaşlar. ※ Yuxarıda qeyd edilmiş kateqoriyalara aid olan şəxslər (「日本人の配偶者

等」, 「永住者の配偶者等」, 「定住者の配偶者等」, 「医療」, 「教育」, 「教授」 statusu olan və ya «1584» işarəli Sertifikat sahibləri istisna olmaqla) Yaponiyadan təstiq məktubu təqdim etməlidirlər.

※ Bundan başqa, müraciət edən şəxs Yaponiyaya səfərindən 14 gün əvvəl aşağıda göstərilən ölkələr və regionlara səyahət etmiş və ya edəcəyi barədə məlumatı anket formasına qeyd edərək Səfirliyə təqdim etməlidir.

5. Məlumat üçün nəzərinizə çatdırırıq ki, Yaponiyaya səyahət etməyi planlaşdıran bütün xarici vətəndaşlar Azərbaycanı tərk etmədən öncə COVID-19-u təyin edən “PCR” testindən keçməli və nəticələri əks edən sənəd əldə etməlidirlər.

• Bu linkdən PCR testin nəticələrini əks edən arayışı yükləyə bilərsiniz. Yaponiyanın hava limanında Azərbaycandan yola düşmədən öncə alınan COVID-19 üçün “PCR” testinin nəticələrinin əks edən sertifikatının olmasına baxmayaraq, siz yenidən koronavirus testindən keçməli olacaqsınız. Bundan əlavə, qeyd etməliyik ki, 14 gün ərzində karantin tədbirlərinə riayət etmək lazım olacaq. Hava limanından təyinat nöqtəsinə hərəkət edərkən ictimai nəqliyyatdan istifadə etməyə icazə verilmir.

6. Yaponiyaya səfərindən 14 gün əvvəl aşağıdakı ölkələrə səfər etmiş xarici vətəndaşların (yuxarıdakı 3-cü və 4-cü bəndlərdə göstərilən kateqoriyalı şəxslər xaricində) Yaponiyaya girişinə icazə verilmir: Avstriya, Avstraliya, Azərbaycan, Albaniya, Əlcəzair, Andorra, Antigua Barbuda, Argentina, Ermənistan, Əfqanıstan, Bahamalar, Banqladeş, Barbados, Bəhreyn, Belarusiya, Beliz, Belçika, Bolqarıstan, Boliviya, Bosniya və Herseqovina, Botsvana, Braziliya, Brunei, Butan, Vatikan, Böyük Britaniya, Macarıstan, Venesuela, Vyetnam, Qabon, Haiti, Qayana, Qambiya, Qana, Qvatemala, Gine, Gine-Bissau, Almaniya, Honduras, Qrenada, Yunanıstan, Gürcüstan, Danimarka, Cibuti, Dominika, Dominikan Respublikası, Konqo Demokratik Respublikası, Misir, Zambiya, Zimbabve, İsrail, Hindistan, İndoneziya, İraq, İran, İrlandiya, İspaniya, İtaliya, Cape Verde, Qazaxıstan, Kamerun, Kanada, Kenya, Kipr, Qırğızıstan, Çin (Hong Kong və Makao daxil olmaqla), Kolumbiya, Komorlar, Konqo Respublikası, Kosovo Respublikası, Kosta Rika, Pişik d'İvuar, Kuba, Küveyt, Latviya Oia, Lesoto, Liberya, Livan, Liviya, Litva, Lixtenşteyn, Lüksemburq, Mauritius, Mavritaniya, Madaqaskar, Malavi, Malayziya, Maldivlər, Malta, Mərakeş, Meksika, Moldova, Monako, Namibiya, Nepal, Nigeriya, Hollandiya, Nikaragua, Yeni Zelandiya, Norveç, BƏƏ, Oman, Pakistan, Fələstin, Panama, Paraqvay, Peru, Polşa, Portuqaliya, Rusiya, Ruanda, Rumıniya, El Salvador, San Marino, Sao Tome və Prinisi, Səudiyyə Ərəbistanı, Şimali Makedoniya, Seneqal, Saint Vincent və Grenadinlər, Saint Kitts və Nevis, Serbiya, Sinqapur, Slovakiya, Sloveniya, Somali, ABŞ, Sudan, Surinam, Sierra Leone, Tacikistan, Tayland, Tayvan, Trinidad və Tobaqo, Tunis, Türkiyə, Özbəkistan, Ukrayna, Uruqvay, Filippinlər, Finlandiya, Fransa, Xorvatiya, Orta Afrika, Çernoqoriya, Çex Respublikası, Çili, İsveçrə, İsveç, Ekvador, Ekvatorial Gine, Eswatini, Estoniya, Efiopiya, Cənubi Afrika, Cənubi Sudan və Yamayka.